


Dünya  
xalqlarının  
nağılları

# iLAHİ QAZLAR

# GÖYƏRCİN

ISSN-0207-4710  
2008-ci il



Tərcümə edən:  
RAFIQ YUSIFOĞLU

## İLAHI QAZLAR

Dünya xalqlarının nağılları



"GÖYƏRCİN"İN KİTABXANASI  
BAKİ - 2008

İngilis nağlıçısı Donald Bisset London televiziyanının sıfırı ilə nağıllar yazmış və onları ecaskar bir səslə oxumuşdur. Bu nağıllar tamaşaçılara çox xoşuna gəlmişdir. Onun «Özün oxu» adlı ilk nağıllar kitabı 1954-ci ildə işıq üzü görmüşdür. Bundan sonra Donald Bissetin çoxlu-çoxlu nağıl kitabları çap olunmuşdur. Əziz balalar, indi görkəmlili yazıçının nağıllarından bəzi nümunələri sizə təqdim edirik.

## Bleki və Redci

**B**iri var idi, biri yox idi, bir at var idi. Onu Redci deyə çağırırdılar. Redci hər səhər süd daşıyanda yolun kənarında Bleki adlı balaca bir küçükə rastlaşırırdı. Doğrusu, süd daşımaq Recinin heç üzəyindən deyildi. O həmisi arzulayırdı ki, cıdrda iştirak etsin, priz qazansın.

Bleki də öz taleyindən razı deyildi. Onun ayaqları gödək olsa da, isteyirdi ki, çox sürətlə qaçmağı öyrənsin.

Bir dəfə Redci ilə Bleki tövlədə oynayanda küçünün ağlinə qəribə bir fikir gəldi:

- Reci, biz gərek kömür yeyək. Paravoz kömür yediyi üçün bu qədər bərk qاقır.

Bu söz Redcinin də ağlinə batdı. Onlar xeyli götür-qoy eləyəndən sonra zırzəmiyə düşdülər. Elə təzecə həresi bir kömür parçası götür-müsdüller ki, ev sahibi geldi.

- Yaramazlar. Siz mənim kömürümű uğurlaməq isteyirsiniz? Rədd olun burdan!

Ev sahibi bir parça kömür götürüb onların dalınca atdı. Reci ilə Bleki qasmağa başladılar. Onlar ömürlərində bu qədər sürətlə qasmamışdır.

Elə bu vaxt şəhərin meri pəncərədən baxırdı. O dərindən ah çekib dedi:

- Atda süret belə olar ha!

Bu at cıdrda birinci priz almağa layiqdir. Ancaq it də itdi ha. Doğrusu, onların hər ikişi medala layiqdir. Bundan sonra şəhərin sahibi Redciyə və Blekiyə medal verdi...



**G**üneş bağın ucqar bir küncündə ucalan ağacın üstünə nur saçır, külək budaqları yelləyir, yarpaqlar isə piçildayırdılar:

- İsteyirsən, isteyirsən, isteyirsən...

Bu ağaç sehrlı ağaç idi. Onun kölgəsində dayanıb nə arzu etsən, mütəqə yerinə yetərdi.

Sehrlı ağacdən bir qədər kənardakı evdə Uilyam Smit adlı kök bir kişi yaşayırırdı. Alverlə məşğul olan bu kişinin uşaqlardan zəhləsi gedirdi.

Bir dəfə o, ağacın kölgəsində durub dedi:

- İsteyirəm ki, həyətimzdəki bütün uşaqlar Aya köçsün.

Söz onun ağızından çıxan kimi sehrlı bir külək uşaqları Aya apardı. Ay soyuq və narahat idi. Hətta ən balaca uşaqlar qorxudan ağlamağa başladılar. Ancaq haray hara çatası idi?

Uşaqlar gedən kimi sehrlı ağacın budağındaki quşlar nəğmələrini kəsdi dər. Qaratuoq Uilyam Smitə dedi ki, mən isteyirəm ki, uşaqlar geri qayıtsınlar.

Mister Smit onun sözünü kəsdi:

- Yox, mən isteyirəm ki, uşaqlar Ayda qalsınlar.

Qaratuoq sözünü təkrar etdi:

- Mən isteyirəm ki, uşaqlar geri qayıtsınlar.

Mister Smit dedi:

- Mən isteyirəm ki...

Qaratuoq cəld onun cümlesi tamamladı:

- Mən isteyirəm ki, mister Smit rəhmli olsun.

Qaratuoğun arzusu yerinə yetdi. Ürəyi xeyirxah hissələ dolu olan mister Smit dedi ki, mən isteyirəm ki, aydakı bütün uşaqlar mənə qonaq gelsinlər. Mən sabun dükanımı bağlayıb konfet dükəni açım və konfetləri uşaqlara paylayım.

Mister Smitin arzuları o dəqiqə həyata keçdi. Quşlar yenə də ağacın budağında oxumağa başladılar. Günəş ağacı işıqlandırdı, külək budaqları yelədi, yarpaqlar piçildəməgə başladılar:

- İsteyirsən, isteyirsən, isteyirsən...



## KÜLƏYİN KÖMƏYİ

ANTONİO ROBLES  
1898-1980

Görkəmli ispan yazıçısı Antonio Robles yazırkı ki, nağlı uşaqlıqdan gəncliyə asan keçmək üçün bir körpüdür. Əgər insan uşaq vaxtı şən və xeyirxah olmağı öyrənərsə, böyüyəndə o mütləq yaxşı adam olacaq.

Yazıcıının nağılları neçə-neçə insan nəşlinin yaxşı adam kimi formalaşmasında mühüm rol oynayub. Onun nağılları dönyanın bir sıra dillərinə tərcümə olunub. Antonio Roblesin bir nağılini oxucularımıza təqdim edirik.

**B**ir dəfə qəzəbli Külek Rəngli Lentler şəhərinə qonaq gəldi. Aləm bir-birinə dəydi. Külek üç kişisinin şlyapasını başından götürüb apardı. Fırlanan şlyapalar yarışa çıxan velosiped təkerlərini xatırladırdı.

Külek kağız - kuşuzu göye qaldırdı, şüşələri cilik - cilik sindirdi. Külek bütün günü özünü ora - bura çırçırdı, axşam isə bir qədər sakitləşdi. Elə bil ki, ağladı, şikayətləndi: «Ayyyy, Oyyyyy, Uyyyy.»

Asılı səsi eşidib, qardaşı yatan otáğa keçdi. Onu yuxudan oyadıb dedi:

- Heç cür yata bilmirəm. Mənə elə gəlir ki, Külek nədənse gileyənlər, şikayətlənlər.

Rompetakones bacısı ilə razılaşdı. Söz verdi ki, bir şey fikirləşəcək.

Şəhər açılan kimi oğlan elinə bir çəkic götürüb damın üstüne çıxdı və yellənen firfirani - flügeri gördü. Çəkiçə onu döyücdəli ki, Küleyi incitma.

Rompetakones gündüz məktəbdən qayidanda Külek onun da papağını başından çıxarıb aparmaq istədi. Ancaq oğlanı tanıdığı üçün ona toxunmadı.

Külek daha ağlamadı, şikayətlənmədi. O, şən şən küçələri dolaşmağa başladı. Uşaqların kağız təyyarələrini ora - bura uçurdu.

Üçüncü gün Rəngli Lentler şəhərinin sakinləri gördülər ki, Külekdən əsər - əlamət yoxdur. İstİ başlıdı. Oğlan öz - özündən soruşdu:

- Bəs Külek hara getdi? Göresən o indi hardadı? Bəlkə dənizdə dalğalarla, bəlkə də tarlada sünbüllərlə oynayır?

Aradan bir müddət keçdi. Rompetakonesin ad günü geldi. Atası ona böyük, qəşəng bir çərpələng bağışladı. Çərpələngin üstündə qəşəng bir günəş şəkli çəkilmişdi. Güneş şən baxışları ilə uşaqları süzüb gülmüşündürdü.

Her şey gözəl idi. Ancaq havada bir damcı belə meh yox idi. Belə havada çərpələngi neçə sinaqdan keçirəsen?

Oğlan çərpələngi götürüb dostlarını çağırıb. Onlar şəhərin baş kükəsi ilə addimlayıb tarlaya çıxdılar.

Yolda onlara bir neçə uşaq da qoşuldu. Uşaqlar fikirləşirdilər ki, küləksiz havada dostları öz çərpələngini neçə uçuracaq?

Dərzilər, bərberlər və bənnalar da uşaqlarla birlikdə getdilər. Maraqlandılar ki, küləksiz havada oğlan çərpələngini neçə uçuracaq?

Şəhərdən çıxandan sonra Rompetakones çərpələngi havaya buraxmağa cəhd elədi. Lakin onun bütün səyələri havayı idı.

- Yox, bu gün oğlanın bəxti gətirmədi, - məktəblilər dilləndilər.

- Nə gülməlidir, - dərzilər, bərberlər, bənnalar istehza ilə gülümsündülər.

Zavallı Rompetakones hirsindən az qalırdı ki, ağlasın. Elə bu vaxt onun dostu Külek özünü yetirdi.

Həmin gün Küleyin işi çox idi. O, bir şəhərdən digərərə, bir zirvədən o biri zirvəyə can atr, ağacları kolları yelleyirdi. Birdən külek uzaqdan qəmgın görkəmli dostunu gördü və onun yanına tələsdi...

Ağacların budağı yellənməyə, şlyapalar havada uçmağa başladı.

Dərzilər, bərberlər, bənnalar uçan şlyapalarının dalınca qaçdırılar. Qadınlar çətirlerinin ardınca baxıb ah çəkdilər...

Birce uşaqlar sevinirdilər. Rompetakonesin sevincin həddi-hüdudu yox idi. Külek onun çərpələngini yavaş-yavaş yuxarı qaldırırdı.

Eh, bilirsiniz çərpələng necə gözəl qalxırıdı, onun üstündəki günəş necə gülümsünürdü?

Çərpələng leylek kimi göydə qanad çalırdı, onun ayağına bağlanmış kəndir isə oğlanın elində idı.

Külek öz dostunun hayına çatıb onun şerəf və leyqətini, qoruyandan sonra dağların zirvəsine çekildi.

Oğlan isə çərpələngini götürüb sevinə - sevinə evlərinə qayıtdı...



Görkəmli fransız alimi, siyasi xadim, publisist Labule dünya ədəbiyyatında bir nağılçı kimi daha məşhurdur. Gərgin siyasi fəaliyyətdən yorulan Labule axşamlar nağıl dünyasına qapılmaqdan zövq almış, uşaqlıq illerini xatırlamışdır. Nağılı tərbiyənin qüdrətli mənbəyi hesab edən sənətkar dünya xalqlarının ibrətəmiz nağılları əsasında üç məşhur nağıl kitabı yazmış çap etdirmişdir: «Mavi nağıllar», «Yeni mavi nağıllar», «Sonuncu mavi nağıllar». Əziz balalar, indi Labulenin bir nağılını sizə təqdim edirik.

**V**arlı bir mülkədarın çox tənbel, avara bir oğlu var idi. Valideynləri onun əlindən cana galmışdır.

Oğlunu tərbiyələndirmək üçün onu bir keşisin yanına aparıb qoydular. Ancaq uşaq iki ayağını bir başmağa direyib dedi ki, heç nə, heç nə etmek istəmirəm. Mən dvoryanam. Heç gör mənim atam bir iş görür?

Keşis ona başa salmağa çalışdı ki, sənin atan bu səviyyəyə gələnə qədər əzəblə bir yol keçib. O, polkovnikdir. Polkovnik olmaq üçün mayor, kapitan, poruçik, kadet olmaq lazımdır. Oxumağı, yazmağı, qılınc oynatmağı bacarmayanand isə kadet çıxmaz.

Oğlan acıqli-acıqli dedi ki, mən imperator olmaq isteyirəm, ona görə ki, imperator heç bir iş görmür.

Keşis oğlunu başa salmağa çalışdı ki, imperatorun işi həddindən çoxdur, hətta o ən işgüzər kəndliidən belə çox işləyir.

Oğlan acıqli-acıqli dedi ki, eger belədirse, mən Allah olmaq isteyirəm.

Keşis dehşətə gəldi.

- Yaxşı fikirləş, mənim balam. Bütün dünyani idare edən Allahdır. O nəinki aylı, günde hərəkətə gətirir, hətta ən adı qarışqlara belə yol gösterir. Onun ilahi nəzərləri həmişə kainatın üstündədir. Allah heç zaman dincəlmir, ona görə ki, onun məhəbbəti tükənməz və sonsuzdur.

Oğlan yenə də sözündən dönmədi. Ağlayıb dedi ki, eger mən bu dünyadan hökmranı olmasam, yatmayacağam.

Öyünd-nəsihətin, hədə-hərbənin xeyri olmadı.

Çarəsiz qalan keşisin arvadı oğlana yalandan dedi ki, sən indi durub yatsan, sabah Allah olacaqsan.

Söz oğlanın ağlına batdı. O, çarpayısında uzanıb yatdı. Axşamın xeyrindən, sabahın şəri yaxşıdır, - deyirlər. Uşaq yuxudan duran kimi soruşdu ki, mən Allah olmuşam, yoxsa yox?

Keşisin arvadı dedi ki, bəli, sən indi Allahsan. Bu gün istirahət günüdür, ancaq Allah üçün nə istirahət?

Onlar birlikdə kilsəyə yollandılar. Çəmənlilikdən keçəndə oğlan qaz otaran qonşu qızı gördü. Qız qazları başlı-başına buraxıb müqəddəs ziyyərtgaha gedənlərə qoşuldı.

Oğlan qışkırdı:

- Varvara, sən qazları sahibsiz qoyub həra gedirsən?

- Məger heç bazar günü qaz otarlar?

- Bəs qazları kim qoruyacaq?

- Sevimli ağa, bazar günü qazları Allah qoruyur, onlar ilahi qazlardır.

Qız bu sözləri deyib, kilsəyə yollananda keşisin arvadı oğlana dedi:

- Bax, əzizim, eştidin Varvara nə dedi? Mən səni həvəsle kilsəyə apardım, sən də orqan musiqisinə qulaq asardin. Ancaq bu, qətiyyən mümkün deyildir. Axi sən Allahsan, gərek bu qazları qoruyasan.

Kiçik mülkədar cavab verməyə söz tapmadı. O, səherdən axşama kimi çəməndə qazları otardı. Oğlan o qədər yorulmuşdu ki, axşam özünə söz verdi ki, bir də Allah olmaq arzusuna düşməyəcək.

# Z.TOPELIUS QIŞ NAĞILI

(1818-1898)

Finlandiya

**F**inlandiyanın şimal meşelerinin dərinliyində iki nəhəng şam ağacı bitmişdi. Bu ağaclar o qədər qoca idilər, o qədər qoca idilər ki, heç kəs onların yaşıını bilmirdi. Kimsənin aqlına gəlmirdi ki, bu ağaclar nə vaxtsa cavan olublar. Alçaq boylu ağaclar bu meşə nəhənglərinə altdan yuxarı həsədə baxır və öz-özlərinə düşünürdülər ki, görəsən biz də bu boyda ağac ola biləcəyikmi?

Bu ağaclarlardan bir qədər kənardı balaca bir koma var idi. Bu komada kasib bir kəndlə öz həyat yoldaşı ilə yaşıyordı. Onların Silvestr adlı bir oğulları, Silviya adlı isə bir qızları var idi.

Bir dəfə qarlı bir qış gündə bacı-qardaş meşəni gəzməye çıxdılar. Onlar axşamdan qırdıqları tələnin yanına gələndə gördüler ki, tələlərin birinə bir dovşan, o birisinə isə bir keklik düşüb.

Dovşan və keklik uşaqlara yalvardılar ki, onları meşəye buraxsınlar. Uşaqların onlara rəhmi gəldi. Tələden buraxılan dovşan dile gəlib dedi:

- Podebrenibo sizə kömək edəcək.
- Keklik də öz növbəsində dilləndi.
- Zatepitü size yar olsun!

Uşaqlar çəşib qalmışdılar. Çünkü bu əcaib sözləri birinci dəfə idi ki, eşidirdilər.

Birdən külək əsdi. Ağaclar bir-biri ile danışmağa başladılar. Məlum oldu ki, Podebrenibo bir, Zatepitü isə digər ağacın adıdır. Uşaqlar səhbətdən öyrəndilər ki, ağaclarдан birinin 350, o birinin isə 388 yaşlı var.

Ağaclar ötən günlərinə xatırlayıb həzin-həzin mahni oxumağa başladılar. Onların neğməsi uşaqların çox xoşuna gəldi.

Elə bu vaxt onların ataları əlində balta cığırın başında göründü. O, gəlib ağacları kəsmək istəyəndə uşaqlar yalvarıb qoymadılar. Ata başqa ağac kəsmək üçün meşənin dərinliyinə getdi. Elə bu vaxt qoca ağaclar dil açıb uşaqlara öz teşəkkürlərini bildirdilər. Dedilər ki, ürəyinindən nə arzu keçirse, deyin.

Uşaqlar fikirləşdilər, fikirləşdilər, ağıllarına bir şey gəlmədi. Qardaş dedi:

- Qoy başımın üstündə həmisiə günəş şüası olsun!

Rəssam  
Tofiq



Baci isə dedi:

- Mən isə isteyirəm ki, tezliklə qar ərisin, bahar gelsin.

Elə o vaxtdan Güneş Silvestrin üzünə gülümseməyə başladı, Selviya isə hara baxırdısa, orda qar əriyir, ağaclar yarpaqlayırdı.

Bir gün Kral Kralıça ile öz meşəsini gəzməyə çıxmışdı. Qar-çögün onları lap bezdirmişdi. Elə ki, onlar qocanın komasına yaxınlaşdırılar, çəşib qaldılar. Burada günəş nur saçır, ağaclar isə yarpaq, çiçək açırdı.

Oğlanla qız Kralıcanın çox xoşuna gəldi. Onları saraya aparmaq istedilər. Ancaq uşaqlar etiraz etdilər, öz sevimli ağaclarından ayrı yaşaya bilməyecəklərini söylədilər.

Kral əmr etdi ki, ağacların yanında gözəl bir saray tiksinər. Saray hazır oldu. Dünyanın heç bir yerində belə gözəl meşəlik, belə gözəl bağ yox idi.

Təccübülü idi. Həmisiə camaata zülm veren Kral ve Kralıça dəyişib tamamilə başqa adam olmuşdular. Onlar heç kəsi cəzalandırmır, uşaqları şirniyyata qonaq eləyirdilər.

Adan bir neçə il keçdi. Uşaqlar meşəye, öz ağaclarının yanına getdilər. Həzin-həzin külek əsidi. Ağaclar baş-başa verib elə bir yanğılı səsle oxuyurdular ki, dinleyən huşu başından gedirdi. Ancaq ağaclar öz mahnilərini axıracan oxuya bilmədilər. Güclü külek onların ikisini de yerə aşırı. Onlardan birinin 355, o birinin isə 393 yaşı var idi.

Silvestr ile Silviya ağacların yanına gəldilər və onların gövdəlerini, budaqlarını sığallamağa başladılar. Qar əridi, yerdən çiçəklər baş qaldırdı. Tezliklə yere uzanmış qocaman şam ağacları gül-ciçəyin içinde görünməz oldu.

Coxdan, lap çıxardıñ ki, mehriban bacı-qardaş haqqında heç nə eşitməmişəm. Yəqin ki, indi onlar da qocalıblar. Ancaq mən hər dəfə uşaq görəndə Silvestr ile Silviyanı xatırlayıram. Elə sanıram ki, həmin sehrlı ağaclar təbəti seven bütün uşaqlara möcüzəli bir qüvvə verib. Bir neçə gün bundan qabaq bir balaca oğlana və bir şeytan qızə rast gəldim. Tutğun hava o deqiqə açıldı, günəş göyde gülümşündü, üzlərə təbəssüm qondu... Elə bil ki, qışın ortasında bahar gəldi, hətta dıvarın bir künkündə dayanan köhne süpürge də yarpaq açdı, çiçəkləndi. Qızılığullar açıldı, şən torağaylar oxumağa başladılar.

### QOCÀ ALMA AĞACI ƏKDİ

Qoca alma ağacı əkdi. Ona dedilər:  
 - Nəyinə lazımdır bu alma ağacları?  
 Bu alma ağaclarının bəhrəsini

çox gözləməli olacaqsan. Sənə alma qismət olmayıacaq.

Qoca dedi:  
 - Mən yemərəm, başqaları yeyərlər. Mənə çox sağ ol deyərlər.

### QADIN VƏ TOYUQ

Toyuq hər gün yumurtlayırdı. Onun sahibi fikirləşirdi ki, əgər toyuğun dənnini artırsa, gündə iki - üç dəfə yumurtlayar. Belə də etdi. Ancaq toyuq kökəlib yağındığı üçün yumurtadan kəsildi.

Rassam  
Orxan

### SAĞMAL İNƏK

Bir nəfərin bir inayı var idi. İnek hər gün bir sənəc süd verirdi. İnayın sahibi öz qonaqlarına çoxlu süd vermek üçün inəyi on iki gün sağmadı. Ona elə gəldi ki, qonaqlar gələndə inak on sənec süd verəcək... Ancaq belə olmadı. İnayın südü qurumuşdu.

### TOYUQ VƏ QARANQUŞ

Toyuq bir ilan yumurtası təpdi. Onun üstündə kürə yatıb bala çıxarmaq istədi. Bunu görən qaranquş söylədi:  
 - Səfəh, sən bala çıxarıb onu böyüdəcəksən, o isə birinci səni çalacaq.

### MARAL VƏ TƏNK

Maral ovçudan qaçıb üzüm tənkərinin arasında gizləndi. Bir azdan sonra o, tənəyin yarpaqlarını yeməyə başladı. Ovçu maral yarpaqların tərpəndiyini hiss edib maral güllə ilə vurdur. Yaralı maral ölükən dedi:  
 - Elə yaxşı oldu. Məni ovçudan qoruyan yarpaqları yediyim üçün məni vurdular.

### OĞLAN OYNAYIRDİ

Oğlan oynayirdı, naqafil bahalı fincanı sindirdi. Heç kim bunu görmədi. Ata gəldi və soruşdu:

- Fincanı kim sindirib?

Oğlan qorxudan əsdi və dedi:

- Mən.  
 Ata:  
 - Doğru danışdı-  
 gin üçün çox sağ  
 ol! - dedi.

## OĞLUMA

**B**iri varmış, biri yoxmuş, oğlum, yer üzünün bir - birinden uzaq üç yerində bir boyda, bir yaşda üç dəliqanlı varmış. Yer üzünün bir-birinden uzaq üçbucağındakı üç dəliqanlı nə bir-birlərinin üzünü görmüş, nə də bir-birlərinin adını eşitmİŞDİLƏR.

Yer üzünün bir-birinden uzaq üçbucağında yaşıyan bu üç dəliqanlı «Sonsuz sağlıq» daşını tapmaq üçün bir saatda, bir günde, bir ildə yurdlarından yola çıxmışlar, oğlum.

«Sonsuz sağlıq» daşı uca dağların arasında qanlı bir quyunun içindəymiş. Dağların ardındaki qanlı quyuda gizlənən «Sonsuz sağlıq» daşını tapmaq üçün bir-birinden uzaq üç ölkədə yaşıyan üç dəliqanlı bir-birinden ayrı üç yola çıxmışlar, oğlum.

Birinci dəliqanlı o qədər yol gedir ki, ayağındaki dəmir çarıq yeyilib bir söyüd yarpağı naziklikdə olur. Ona görə də o, yolun yarısında oturub dincini almaq isteyir. Birinci dəliqanının gözləri yorğunluqdan qapanır. O, gözlerini açanda görür ki, oğlum, başının üstündə əlleri xinalı, gözləri surmeli, gözəller gözəli bir qız dayanmışdır. Qız ondan sorusur: «Hara bele, dəliqanlı?» Oğlan: «Sonsuz sağlıq daşını axtarmağa gedirəm»- deyə, ona cavab vermişdir. Qız demişdir: «Sonsuz sağlıq daşı uca, uzaq dağların ardındaki qanlı quyudadır. Oraya çatmağa ömrü çatmaz. Öz müvvəqqəti ömrünün qədrini bilənlər günlərini mənalı keçirməye çalışmalıdır. Sən arsan, mən çiçək. Burada menimlə qal, balımı all!»

Birinci dəliqanlı eymış başını, oğlum. Qalmış yoluñ yarısında.

Birinci dəliqanlı yarıyolda qalmışken, ikinci dəliqanlı elə hey yol gedirdi. O, yorulub yarı yolda yuxuya getməsin deye, bir tərəfdən bədənində biçaqla yaralar açar, digər tərəfdən yaraya duz səperdi. Ağrıları o qədər çox idi ki, oğlum, yorğunluğu duymazmış. Ancaq susuzluqdan dili damağına yapışmış. İkinci dəliqanlı elə susayıbmış ki, qarşidan çägilayib axan bulağı görən kimi özünü saxlaya bilmeyib. O, bulağın yanına gedib. Su güneşin şəfəqləri altında qızıl kimi şəfəq saçarmış. İkinci dəliqanlı o sudan bir qurtum içmiş, su ona elə ləzzət eləmiş ki, bulaq başından

qalxmaq haqqında düşünmək belə istememişdir. İkinci dəliqanlı da qalmış yoluñ üzde ikisində.

Birinci dəliqanlı yarı yolda, ikinci yoluñ üzde ikisində qalmışken, üçüncü dəliqanlı yol gedirmiş. Susayarmış, içməzmiş yoldan çıxan işitili sudan. Yorularmış, ancaq dincəlməzmiş əlleri xinalı, gözləri surmeli gözəller gözəlinin yanında. Elə hey yol gedirmiş, irəli can atmış. Belə gedən mənzil başına çatar, oğlum. Sən də onun kimi yorulmadan, sən də onun kimi susamadan, sən də onun kimi inamlı yol get. Özünə inanan, mənzil başına çatar.

## LAYLA

Oğlum özünü soyuğa verib. Qızdırma içində yatır. Anası: «Ona layla çalaq», - deyir. Necə layla? «A mastana, mastana, danalar girmiş bostana» söyləsinimi anası ona, yoxsa «Uyusun və böyüsün, maşallah, paşa olsun, inşallah» desinmi?

- Nə onu, nə bunu. İstərdim ki, anası oğluna bir layla çalsın:

Uyu, yavrum, uyu, ninni...

Yuxuda ucsuz-bucaqsız dəniz gör. Dalğalar dağlara bənzəsin. Dalğalar köpüklenə-köpüklenə gəlsin, çəkilsin. Uyu yavrum, uyu ninni! Sən bir gəminin kapitan körpüsündəsen. Sağında haray çəkən su, solunda su. Lakin qorxma, oğlum.

Uyu, yavrum, uyu, ninni...

Bir sahilden o biri sahile asma bir köprü çəkirler. Sən də oradasan. O köprünün üstündə. Bax aşağı, başını döndərməden. Yuxarı bax, göylərə dəyəcək kimidir başın...

Uyu, yavrum, uyu, ninni...

Nə çox kitab var?! Sən bunların hamisini oxumusanmı? Bax, alnında cizgilər, saçların ağ. Gözlerin yer üzünün ağıllı gözləridir. Üzün sonsuzluq kimi gözəl. Oxu, yorulmadan oxu. Oxuduğunu qavrayaraq, oxu.


Uyu, yavrum, uyu, ninni...

Dinle, səslər eşidəksən. Bax, gördüğün rəng-lər nə gözlər. Əllərin mərmərə oxşayır. Ona əyil, danişan, yaşıyan bir heykel düzəltmək üçün.

Uyu, yavrum, uyu, ninni...

Bir gəmici kimi yenilməz, bir memar kimi yaradan, bir filosof kimi bilikli, bir artist kimi ürəklə ol.

Uyu, yavrum, uyu, ninni...



**Yuri YARMİŞ**  
(Ukrayna)

## MÜBAHİSE EDƏN TOPLAR

**T**oplар mübahisə edirdilər. Böyük dəri top iftixarla deyirdi: - Ah necə gözəldir, futbolçu gücü gəldikcə sənə zərbə endirə, sən isə viylitlə uşub qapı toruna giresən!

- Eh, bu nadir ki! - Balaca ağ top hirsle dilləndi. Təpiklə vurulmaqdan mənim heç xoşum gəlmir. Diger tərəfdən tora girmək oyunun sürətini azaldır. Heyf deyil torun üstündən o yan, bu yana uçasən!

Böyük dəri top sözünün üstündə möhkəm durmuşdu:

- Heç bilirsən diqqəti cəlb etmek nece gözəldir? Oyunçuların hamisi sənə tez çatmağa can atırlar. Onlar çalışırlar ki, səni meydança boyu ora-bura qovsunlar.

Balaca top hirslandı:

- Torpağın üstündə o yan-bu yana diyirlənmək? - Bu ki, rüsvayçılıqdır!

Toplar elə hey mübahisə edir, bir-birinin üstünə açıqlanırdılar.

Onların ikisi də haqlı deyilmə?

## YAŞIL MEŞƏNİN AĞACLARI

**H**ərdən deyirlər: «Ağac kimi cansız, duyğusuzsan!» Məger doğrudurmu? Yaşıl meşədən qırılmış ağaclar demir yolu ilə gedirdilər. Onlar həyəcan keçirirdilər: «Göresən hara gedib düşəcəyik? Bizdən nə düzəl dəcəklər?».

Şəhərlər, kndlər, stansiyalar üfüqlər arxasında görünməz olurdu. Ağaclar budaqlarını yelleyir, seyyahlara yaxşı yol arzulayırdılar.

Böyük stansiyaların birində ağacları boşaltıldılar. Maşınlar geldi. Ağaclar bir-birindən həmşəlik ayrılmış oldular. Onların bir qismini o saat kağız fabrikina

apardılar. Ağaclar burada tərtəmiz, ağappaq vərəqlərə çevrildilər. Sonra bu vərəqlər insanlara maraqlı tarixlərdən söhbət aqan kitablara döndülər.

O biri ağacları mişarlayıb taxta düzəltdi. Həmin taxtaları evlərin döşəmələrinə vurdular.

Ağacların bir qismini isə mebel fabrikine apardılar. Orada bu ağaclar təptəzə partalara çevrildilər.

Bəzilərinin qismətinə isə odun olmaq düşdü. Qişın soyuğunda onlar yanib evləri isitdilər. Yorğun yolcular ağacın dövrəsində canlarını qızdırıldılardı.

Bütün bunları görəndən sonra adamın dili gələrmi ağaca cansız, hissiz, duyğusuz söylesin!?

## YAĞIŞ

**A**y narin yağış! Sən nə üçün bu qədər ağılsızsan? Üç gün, üç gecədir ki, elə hey evlərin damına yağırsan, yağırsan, onlar isə daha da tərtəmiz olur, sənin sadəlövhlüyünə güllür.

Ay gözəl yağış! Sən nə üçün bu qədər sadəlövhəsen? Çayınlı suyu onszu da çıxdır, sən isə elə hey onun üstüne yağırsan.

Zəhlətən yağış! Bax, mən bu saat düz buludun yanına qalxacam. Onun lazımlı deşiklərinə el vurmayağam, lazımsız deşiklərin isə hamisini tutacağam.

Mən sənin üstüne qışqıracağam:

- Tarlalara, çəmənlərə yağı!

Buludun yanından güneş üçün pəncərə də açacaq, elən göy qurşağıını oradan yere sallayacağam.

Ele ki, gördüm anam işdən evə qayıdır, güneşə əmr edəcəyəm:

- Bütün şəfəqlərinə gülümşə! Axi, mənim anam işdən gəlir.

Göy qurşağına deyəcəyəm:

- Çəmənlərə, çöllərə elvan-əlvən güller sepələ. Bax, mənim anam işdən gelir.

Sonra isə buludun üstündən göy qurşağının üstüne enəcəyəm. Bu, tamamilə təhlükəsizdir, təkçə külək aramsız şəkildə uğuldur. Oradan da düz anam gələn cığır tullanıb deyəcəyəm:

- Axşamin xeyir, anacan!

# VERNİSAJ

Alena VASİLYEVİÇ  
Belorusiya

Bütün heftə  
uzunu bacım-  
la hey müba-  
hisə etdik, həttə  
dalaşdıq da. Ancaq  
ad gündündə anama  
vereceyimiz hediy-  
yenı müəyyənleş-  
dire bilmədik ki,  
bilmədi.

Bacım anamın  
stolunun üstün-  
deki qovluğu götü-  
rüb açdı. Burada  
neler yox idil! Anam  
xəstəxanada yatanda

bacımın eyləş-üyüs xətə ona yazdığı məktub:  
«Ana, men sənsiz dəri xıram». Bir-birindən  
gülməli şəkillər: vedreyə oxşayan guldən,  
dörd ayağı eyni tərefdə çəkilmiş stol... Mən  
yanıb töküldürüm... Anam üçün bacımın  
zir-zibillili əzizləye-əzizləye saxlayır?

Natka öz «var-dövlətin» qovluğuna yiğ-a-yığa  
dedi:

-Bilirsən, anama nə hediyyə hazırla-  
yacağam? Bizim muzeydəki şəkillər kimi  
gözəl bir şəkil.

Bacım quş şəkli çəkməyə başladı, mən isə  
qarlı meşə resmini... Rəssam Şişkinin  
muzeydə nümayiş etdirilən əseri kimi gözəl  
bir şəkil.

Açıq qapıdan bacımın neçə hevesle işlədi-  
yini gördüm. Mən de çox çalışdım. Ancaq bir  
şey alınmadı. Təze bir vərəq götürdüm.  
Qəşəng bir kükñar ağacı çəkdir. Onun  
yanında isə bir kötük. Xoşuma geldi. Daha bir  
neçə kötük şəkil çəkdir. Bacım səsləndi:

- Sən hələ qurtarmırsan?
- Az qalib.
- Mən isə quşun ayaqlarını heç cür çəke  
bilmirəm. Belkə mənə kömək edəsən,  
Vovoçka?
- Aha, işi düşənde mənə Vovoçka deyir...  
Bu nedir belə çəkmisən?
- Göyerçin.
- Heç belə də göyerçin olar? Bu ki qarğadır.
- Qarğa senin özünsən. - Bacım hırslandı.

- Yaxşı, yaxşı, firçanı bəri ver, - deye onun  
çekdiyi şəkildəki kəm-kəsiri düzəlddim. Bacım  
çox sevindi.

Yalnız bundan sonra o mənim çekdiyim rəsma  
baxdı.

- Bu nə kötüklərdi belə çəkmisən?- Bacım  
təəccübə soruşdu və birdən elə qəhəqə çəkdi  
ki... Oy, öldüm, oy, öldüm!

- Burada gülməli nə var ki?- Mən acıqlandım.  
Bacım gül-gülə dedi:

- Bilirsən senin çekdiyin şəkli neçə adlan-  
dırmaq lazımdır?- «Saşa ağılayır, gör meşəni  
neçə doğrayıblar...»

- Doğrudur, Natkal! Sən lap dahisən!

Şəhərini gün bizi anamızı hevəsle qarşılıdı.  
Ağır, içi dolu çantani onun əlinden aldıq. Biz  
anamızı tentənəli surətdə şəkili asdıgımız  
otağa apardıq.

Anam bizim rəsmlərimizə heyrətlə baxdı və  
dedi:

- Ah, neçə gözəldi, elə bil vernisajda düşmüs-  
əm!

Biz birinci dəfə idi ki, vernisaj sözünü eşidirik.

Anamı təbrik edəndə o, sevincə dilləndi:

- Sağ olun, sağ olun, mənim rəssam  
balalarım. Bu gün bizdə verni-  
sajdır. Adətən vernisajda  
rəssamları tərifləyirlər,  
onlara xoş söz söylə-  
yirlər.

Anam çantanı açıb  
oradan iki qutu şoko-  
lad çıxartdı. Hərə-  
mizə birini verdi. Biz  
sevinirdik. Ah, neçə  
gözəl söz imiş  
«vernisaj».

# KİTABIN İÇİNDƏKİLƏR:

**BLEKİ VƏ REDCİ..... 4**

**İSTƏYİRSƏN, İSTƏYİRSƏN, İSTƏYİRSƏN..... 5**

**KÜLƏYİN KÖMƏYİ..... 6-7**

**İLAHİ QAZLAR..... 8-9**

**QİŞ NAĞİLİ..... 10-11**

**QOCÀ ALMA AĞACI..... 12**

**QADIN VƏ TOYUQ..... 12**

**SAĞMAL İNK..... 12**

**TOYUQ VƏ QARANQUŞ..... 13**

**MARAL VƏ TƏNƏK..... 13**

**ÖĞLАН OYNAYIRDI..... 13**

**ÖĞLUMA. LAYLA..... 14-15**

**MÜBAHİSƏ EDƏN TOPLAR..... 16**

**YAŞIL MEŞƏNİN AĞACLARI..... 16-17**

**YAĞIŞ..... 17**

**VERNİSAJ..... 18**

İbtidai sinif şəxirdləri  
va makrəbəqədər  
azyaşlı uşaqlar üçün  
aylıq jurnal

1958-ci ildən çıxır

Fəsliq:  
Azərbaycan Gənclər İttifaqı

Baş redaktör:  
Rafiq Yusifoğlu

Redakteyiə heyəti:  
Hüseyin Abbaszadə  
Yusif Hüseynov  
Ağacan Əhmədov  
Ənver Qarayev  
Zahid Xəlil  
Cahangir Məmmədov  
İlyas Tapdıq

Masul katib:  
 İlqar Mehdiyev

Bədii redaktör:  
Arif Hüseynov

Dizayner-ressam:  
Leyla Salamova

Redaksiyanın ünvanı:  
Bakı - AZ 1073  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
Telefon 439 08 53  
E-mail: goyarchin@box.az

Cəpa imzalanıb: 02.06.08  
Sifariş 2096  
Tiraj 2000  
Kağız formatı 60190/118  
Çap vərəqi 2,5  
Hesab-nəşr vərəqi 3,93  
Ofset əsli ilə çap olunub.  
Bakı  
"Azərbaycan" nəşriyyatının  
mətbəysi  
Lisenziya № 022328  
Üz qəbığında rəsm  
Orxanindir.

GÖYƏRƏİN

Qiyməti 80 qəpik

